

Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyətinin
«20» dekabr 2017-ci il tarixli
qərarı ilə təsdiq edilmişdir
Protokol № 31

**AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ STRATEJİ İDARƏETMƏ
DEPARTAMENTİ HAQQINDA
Ə S A S N A M Ə**

Bakı – 2017

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının Strateji idarəetmə departamenti (bundan sonra - Departament) Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir.

1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Banklar haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarını, Mərkəzi Bankın normativ xarakterli aktlarını, Mərkəzi Bankın İdarə Heyətinin qərarlarını, Mərkəzi Bank üzrə əmrləri, sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. Departament bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində Mərkəzi Bankın digər struktur bölmələri və qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərir.

2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ

Departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankda strateji və əməliyyat idarəetməsi proseslərini dəstəkləmək və onun missiyasının effektiv həyata keçirilməsinə, habelə Mərkəzi Bankın institusional inkişaf hədəflərinə nail olunmasına yardım etməkdən ibarətdir.

3. DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI

Departamentin əsas funksiyaları aşağıdakılardır:

- 3.1. Strateji planlaşdırma prosesinin idarə olunması;
- 3.2. Strateji monitoring və hesabatlığın həyata keçirilməsi;
- 3.3. Proqram və layihə idarəetməsi standartlarının inkişafı və təlimləri;
- 3.4. Əməliyyat idarəetməsi sahəsində planlaşdırmanın dəstəklənməsi və koordinasiyası;
- 3.5. Əməliyyat idarəetməsi sahəsində funksional fəaliyyət nəticələrinin monitoringi və hesabatlığının həyata keçirilməsi;
- 3.6. Departamentin fəaliyyətinə aid daxil olan müraciətlərə baxılması, sorğu və məktublara cavabların hazırlanması;

3.7. rəhbərliyin tapşırığı ilə Mərkəzi Bankın normayaratma fəaliyyətində iştirak və fəaliyyət istiqamətləri üzrə digər işlərin həyata keçirilməsi.

4. DEPARTAMENTİN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏ OLUNMASI

4.1. Departamentin təşkilati strukturu aşağıdakı bölmələrdən ibarətdir:

4.1.1. Strateji planlaşdırma və monitorinq şöbəsi;

4.1.3. Əməliyyat idarəetməsi bölməsi.

4.2. Departamentin fəaliyyətinə direktor rəhbərlik edir. Departamentin direktoru Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Departament direktoru öz fəaliyyətini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir.

4.3. Departamentin şöbəsinin fəaliyyətinə şöbə rəisi, bölmənin fəaliyyətinə bölmə rəhbəri rəhbərlik edir. Departamentdəki şöbə rəisi və bölmə rəhbəri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar. Şöbə rəisi və bölmə rəhbəri fəaliyyətini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirirlər.

4.4. Departament direktoru hər hansı səbəbdən işdə olmadıqda, onun səlahiyyətlərini rəhbərliyinin müvafiq əmri ilə həvalə edilmiş şöbə rəisi və ya bölmə rəhbəri həyata keçirir.

4.5. Departamentin ştat cədvəli Mərkəzi Bankın sədri tərəfindən təsdiq edilir.

5. DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ

5.1. Strateji planlaşdırma və monitorinq şöbəsi:

5.1.1. Strateji araşdırma, ümumiləşdirmə və prioritetləşdirmə prosesini həyata keçirir, müvafiq təhlil metodlarını inkişaf etdirir;

5.1.2. Bankın strategiyasının formalaşdırılmasında iştirak edir və onun kommunikasiyasını həyata keçirir.

5.1.3. Strateji hədəflər portfelini idarə edir;

5.1.4. Strateji Plan çərçivəsində proqram və layihələrin monitorinqini və İdarə Heyətinə hesabatlığını həyata keçirir;

5.1.5. Proqram və layihə idarəetməsi üzrə standartların yaradılmasını və inkişaf etdirilməsini təmin edir;

5.1.6. Proqram və layihə idarəetməsi üzrə təlimlər təşkil edir və metodoloji dəstək göstərir;

5.1.7. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

5.3. Əməliyyat idarəetməsi bölməsi:

5.3.1. Bankda əməliyyat planlaşması çərçivəsinin inkişafını və davamlı fəaliyyətini təmin edir, bu məqsədlə müvafiq metodoloji dəstək göstərir;

5.3.2. Əməliyyat idarəetməsi çərçivəsində funksional fəaliyyət nəticələrinin monitorinqini və müvafiq hesabatlığı həyata keçirir;

5.3.3. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

6. YEKUN MÜDDƏALAR

6.1. Bu Əsasnamə təsdiq edildiyi gündən qüvvəyə minir.

6.2. Bu Əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Bankın İdarə Heyətinin 26 iyul 2013-cü il tarixli qərarı (Protokol №15) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Bankının Strateji İdarəetmə departamenti haqqında Əsasnamə" ləğv edilir.

Mərkəzi Bankın sədri

Elman Rüstəmov